

Ötən ilin aprelində Ba-  
ki Ekspo Mərkəzində

XIX Azərbaycan Beynəlxalq Turizm və Sə-  
yahətlər - "AITF 2023" sərgisi keçirildi. Pandemi-  
ya ilə əlaqədar yaranmış 3 illik fasılədən sonra "AITF  
2023" turizm sektorunu yenidən diqqət mərkəzinə goti-  
rdi. Ümumiyyətlə, sərgi müxtəlif ölkələrdən turizm səna-  
yesi nümayəndələrini, milli və regional turizm təşkilatla-  
rinı və dövlət qurumlarını bir araya toplayır ki, bu da on-  
lara yeni əlaqələr qurmaq və satış coğrafiyasını genişlən-  
dirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar  
haqda məlumat əldə etmək, həmçinin yeni tərəfdarlar və  
müştəriklər tapmaq imkanı yaradır. Bundan əlavə, sərgi  
Azərbaycanın turizm imkanlarının nümayişi üçün də əhə-  
miyyətli platformalardan biridir. Fəal istirahətin ən geniş  
yayılmış və kültəvi növü olan turizmə aid tədbirlər yerli  
və xarici səyahətçiləri cəlb edir, hor il minlərlə insan sa-  
yahət həvəskarları sırasına qoşulur və beləlikdə də turizm  
daha geniş vüsət alır. Bəs ölkəmizdə turizmlə bağlı və-  
ziyyət necədir?

Bu gün turizm üzrə rəqabetqabiliyyətlilik siyahısında  
Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşdır.  
Turizm ölkə iqtisadiyyatının ayrıca sektor kimi möv-  
cuddur, lakin onu yeni sahə hesab etmək düzgün ol-  
maz. Belə ki, hələ qədimdən ölkə ərazisindən keçən ti-  
carət karvanlarının hərəkəti ilk səyahətlər hesab olun-  
dur. Plini, Plutarx, Herodot, Ptolomey və Strabon kimi  
səyyah və alimlər hələ eramızdan əvvəl Azərbaycanda  
olmuşular...

Iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığının  
azaldılması siyasetinin həyata keçirildiyi bir zamanda  
Azərbaycanda turizmin inkişafı üçün də böyük per-  
pektivlər var ve bir çox sahələrinin inkişafı üçün geniş  
resurslar mövcuddur.

Azərbaycan təbiət turizminin inkişafı baxımından çox  
əlverişli məkandır. Xəzər dənizi sahilində yerləşən, Bö-  
yük və Kiçik Qafqaz dağları ilə əhətə olunan ölkə əra-  
zisinin çox hissəsi dağlıq zonalar, qalan hissəsi geniş  
düzələr, ovalıqlar, çökəklərdən ibarətdir. Ölkədə 1250-  
dək çay, 250-dək göl vardır. Landşaftının müxtəlifliyi  
nəticəsində burada dünyada mövcud olan 13 iqlim ti-  
pindən 9-na rast gəlinir ki, bu da flora və faunasının  
zənginliyi deməkdir. 12 minədək heyvan, 4500-dən artıq  
bitki növü vardır. Dağlıq ərazilər qış turizmi, dağ id-  
man növləri, ekstremal turizmin inkişafı üçün münasib  
məkandır. Həmçinin Azərbaycan təbiətinin palçıq vul-  
kanları, Yanardağ kimi nadir nümunələri də turistlərin  
marağını cəlb edir. Müalicəvi termal suların, palçığın,  
neftin və duz mağaralarının olması isə sağlamlıq turiz-  
minin inkişafı üçün əsas bazadır.



Azərbaycanda 7 minədək maddi-mədəniyyət abidə-  
ləri mövcuddur ki, bu da arxeoloji turizmin inkişafına im-  
kan yaradır. Abidələrlə yanaşı, çoxsaylı muzeylər, incə-  
sənət qalereyaları, zəngin milli musiqimiz, milli mətbə-  
ximiz, şəhərlərimizin, o cümlədən paytaxt Bakının özü-  
nəməxsus memarlıq əsləbu, parklar, xüsusən də Də-  
nizkənarı bulvar da mədəni turizmin inkişafı baxımın-  
dan evəzsiz sərvətdir.

Turizmin inkişafı Azərbaycanda dövlət siyasetinin  
ayrılmasız tərkib hissesidir. Ümummilli lider Heydər Əli-  
yev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyətə qay-  
ğıdışından sonra bu potensialı düzgün qiymətləndirərək  
kifayət qədər investisiya tələb edən turizmin tənəzzül-  
dən çıxarılması və inkişafı üçün kompleks tədbirlər hə-  
yata keçirildi. 1999-cu ildə Milli Məclisdə "Turizm haqqında"  
Qanun qəbul edildi və həmin il ulu öndər Heydər  
Əliyev "Turizm haqqında" Azərbaycan Respublikası  
Qanununun tətbiq edilməsi haqqında" Ferman imzalandı.  
2001-ci il sentyabr ayının 25-də Cənubi Koreya Res-  
publikasının paytaxtı Seul şəhərində Ümumdünya Tu-  
rizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında  
Azərbaycan Respublikası bu beynəlxalq turizm təşkilatına  
üzv qəbul olundu.

Bu gün turizm ölkəmizdə müasir həyat tərzinin və  
mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin  
bir forması kimi inkişaf etdirilir. "Azərbaycan Respubli-  
kasında 2002-2005-ci illərdə turizmin inkişafına dair  
Dövlət Proqramı" təsdiq edildikdən sonra ölkədə turizm  
ehtiyatlarından səmərəli istifadə olunur. Proqrama uy-  
ğun olaraq 2002-ci ildə beynəlxalq standartlara cavab  
veren 7 əsas (Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Qa-  
zax, Bakı-Abşeron yarımadası-Qobustan, Bakı-Naxçı-  
van, Bakı-Şuşa turizm marşrutları müəyyənlendirilib).

Turizm sahəsində ixtisaslı kadrlar hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm kollecinin fəaliyyəti də xüsusi qeyd edilməlidir. Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentliklerinin Assosiasiyası və bu kimi ictimai birləşkələrin yaradılması da turizm sənayesinin ümumi məqsəd etrafında birləşdirilməsinə böyük təkan verdi.

2020-ci ilin payızında Azərbaycanın 20 faiz ərazilənin Ermənistanın işğalından azad edilməsi də turizmin inkişafına xeyli derəcədə təsir göstərəcəkdir. Müharibədən ötən üç il ərzində həmin ərazilərdə görülən işlər də bunu deməyə əsas verir. Yeni yolların çəkilməsi, su elektrik stansiyalarının bərpası, yaxud tikintisi, hava limanlarının istifadəyə verilməsi, "ağılı" şəher və kəndlərin salınması, həmin ərazilərin "yaşıl enerji" zonası elan edilməsi və s. uzun illər düşmən tapdağı altında qalmış torpağa yeni həyat qaytarmaqla, hem də turizm baxımdan cəlbedici edir.

Mədəniyyət paytaxtı Şuşanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün en real məkana çevrilmesi Qarabağ və Şərqi Zəngəzurun turizm potensialının üzə çıxarılması, beynəlxalq aləmə çatdırılması baxımından da əhəmiyyətlidir. Bu gözəl diyarın müsafiri olan her bir əcnəbi ölkəmiz, onun qədim mədəniyyəti, turizm imkanları barede məlumat əldə etməklə, hem də onun təbliğinə xidmət etmiş olur. Bir sözə, ölkəmizdə turizmin inkişafı üçün təbiet bize bütün imkanları bəxş edib.

Zümrüd QURBANQIZI,  
"Respublika".